

Süleyman Ələsgərov – 100

Hər dəfə Füzuli meydanından Azərbaycan küçəsi ilə Yaziçilar Poliklinikasına sarı gedəndə elə bilirom ki, indicə Xalq artisti, bəstəkar Süleyman Ələsgərov qarşıma çıxacaq. Həmişəki kimi hal-əhval tutduqdan sonra söhbəti Qarabağdan salacaq, Şuşadan, Ağdamdan... danışacaq. Bir anda görüş sevincimiz Qarabağ dərdinə bürünəcək...

Yadıma gəlir ki, sonra Süleyman müəllim dünyagörmüş bir ağsaqqal kimi mənə ürək-dirək verirdi:

– Yaman günün ömrü az olar, inşa-allah, bir gün Qarabağ da geri alınacaq.

– Düz deyirsən. Təbrik edirəm. Hökmən gələcəm.

Gəldi də, çıxış da etdi, hədiyyə də verdi. O gecə Süleyman müəllim demişdi:

Böyük bəstəkar, ışığılı şəxsiyyət

Təəssüf ki, onun bu qəti inamı ölümündən 20 il sonra gerçekleşdi. Lakin Şuşanın azad edilməsi onun narahat ruhuna təskinlik gətirdi.

Doğrusu, bu gün görkəmlı bəstəkarımız, respublikanın Xalq artisti Süleyman Ələsgərovlə harada, neçənci ildə tanış olduğumu xatırlaya bilmirəm. Amma dəqiq bilirəm ki, onu tanınmış sənətkarlardan biri haqqında yazdıığım radio verilişində ürək sözünü deməyə çağırmışdım. Süleyman müəllim də vaxt tapıb verilişdə iştirak etmişdi.

O, son dərəcə diqqətcil, mədəni, xeyirxah, sözünün sahibi olan işıqlı bir şəxsiyyət idi. Xeyirxahlıq mütəsəmməsi idi. Haqqında verilişlər yazdıığım ele bir müğənni yoxdur ki, Süleyman müəllim onun haqqında hörmətlə danışmasın.

Mən sonralar Süleyman müəllimlə müxtəlif tədbirlərdə, xeyir-şər məclislerində tez-tez görüşərdim. Yadımdadır, 27 dekabr 1994-cü ildə Flarmoniyada mənim təşəbbüsümə Xalq artisti Əbülfət Əliyevin xatirə gecəsini keçirirdik. Mən gecənin aparıcısı kimi hələ çox gənc ikən Əbülfət Əliyevin xeyirxahı olmuş Süleyman Ələsgərovu da gecəyə dəvət etmişdim. O da dəvətimi razılıqla qəbul etmişdi. Onun o gecəki çıxışı len-tin "yaddaşında" ebediləşmişdir. Mədəni davranışları, alicənablılığı məndə Süleyman müəllimə qarşı böyük rəğbat hissi oydardı. Süleyman müəllimin dilində "yox" sözü yoxdu. Dəvət edildiyi heç bir məclisdən qalmayan, bəhanələr gətirməyən çox işıqlı bir ziyanı idi.

Süleyman müəllim xoşbəxt sənətkar idi. O, Üzeyir bəy kimi dahi bir şəxsiyyətin tələbəsi olmuşdu. İlk mahnisını – "Göz-lə məni"ni Bülbül kimi dahi bir müğənni oxumuşdu. Süleyman müəllim dövrünün bütün mədəniyyət, incəsənət adamlarıyla dostluq etmiş, ünsiyyətdə olmuşdu. Buna görə də çox zəngin xatirələri vardı. Ölümündən bir il qabaq baş redaktoru olduğum "Gənclik" nəşriyyatına gəlmışdı. Ordan-burdan səhəbət edirdik. Məşhur komik aktyorımız Lütfəli Abdullayevdən bir-iki lətifə söylədi, çox xoşuma gəldi. Birdən ağılıma gəldi ki, onun xatirələrini yazmaq lazımdır. Buna görə:

– Süleyman müəllim, – demişdim, – icazə verin sizin xatirələrinizi yazım. Çox gözəl bir kitab alınar. Gündə görüşüb bir-iki saat səhəbət etsək, bəsdi.

Demişdi:

– Qoy bir az işlərimi qaydaya salım, sonra yazarsan...

İndi Süleyman müəllim əbədiyyətə qovuşandan sonra necə zəngin bir xəzinə itirdiyimizi, böyük bəstəkarın özü ilə ne qədər dəyərlər xatirələr apardığını təsəvvür edəndə ürəyim sıxlılar.

1992-ci ilin fevralında Qarabağ xanlığının tarixində bəhs edən "Xallı gürzə" adlı tarix romanım təzəcə çapdan çıxmışdı. Aradan altı-yeddi ay keçmişdi. Bir gün Süleyman müəllim zəng elədi:

– Romanını Arif Babayevdən alıb oxudum. Təbrik edirəm, çox gözəl yazmışsan. Bütün gecəni yata bilmədim. Elə bildim Şuşadayam.

Süleyman müəllim bax belə diqqətcil adamdı.

1997-ci ildə Süleyman müəllimə zəng vurdum. Sentyabr ayı idi. Dəstəyi özü götürdü. Hal-əhvaldan sonra: – Sentyabrin 16-da Rəşid Behbudov adına Mahnı Teatrında yubileyim keçirilir, arzu edirəm elib iştirak edəsiniz.

Soruşdu:

– Neçə yaşın tamam olur?

– Əlli!

– Boy, ə nə tez?!

– Ömür-gündü də, Süleyman müəllim, gəlib-geçir, – dedim.



– Kim Qarabağın həqiqi tarixini bilmək isteyirse, Mustafa Çəmənlinin "Xallı gürzə" romanını oxusun. Orda hər şey yazılıb, – sözləri böyük bəstəkarın mənim yaradıcılığıma verdiyi çox böyük bir qiymət idi. Yubiley gecəsində mənim xalq həyatından alınmış etnoqrafik "Halallıq" hekayəmi çox tərifləmişdilər.

Səhəri gün Süleyman müəllim zəng edib hekayəni oxumaq istədiyini söylədi. Hekayənin çap olunduğu "Səs qərib olmur" kitabı Süleyman müəllimə verdim. Birçə gün keçmiş oxuyub təqdirəlayıq fikirlər söylədi. Hekayəni, hətta ömür-gün sirdəsi Ağgül xanımı da oxutmuşdu.

Sonra eşitdim ki, Süleyman müəllim mağazadan on-on beş kitab alıb Dövlət Televiziyasına aparıb. Şirkətin sədrinə, jurnalist Mailə xanım Muradxanlıya, re-jissor Ələkbər Kazimovskiye verib ki, mənim "Halallıq" hekayəmi oxusunlar. Mümkün olarsa, ekranlaşdırınsınlar. Məhz bu təqdimatdan sonra Rauf Kazimovski mənə zəng vurub, bu hekayəni səhnələşdirmək olar, – demişdi. O, hətta əgər çəkilərsə, bu filmə musiqi yazmaq fikrində olduğunu da söyləmişdi.

Təəssüf ki, vəsait tapmadığımızdan həmin film məsələsi bir arzu olaraq bu gün də həyata keçməyib. Süleyman müəllim hekayənin səhnələşdirilməyəcəyini biləndə tutulmuşdu, astaca köks ötürmüştü.

Mən bu kiçik xatirəmdə Süleyman Ələsgərovun bəstəkarlıq fəaliyyətindən söz açmadım (Bu da bir başqa yazının mövzusudur). Bu yazıda onu ancaq bir insan, bir vətəndaş, dost kimi xatırladım. O, doğrudan da, əvəzsiz insan idi. Ağlıma da gəlməzdə ki, Süleyman müəllimi belə tez itirə bilərik. Çünkü o çox gümrəh, nikbin bir insan idi. Onu bu dünyadan Qarabağ dərdi, bir də əbədi itirdiyi ömür-gün yoldaşı Ağgül xanımın ayrılığı apardı. Onlar birinci sinifdə yeddinci sinfe kimi Şuşada oxumuş, sonra elə orada Pedaqoji Texnikumda təhsil almışdılар. Bakıya da eyni vaxtda gəlmisdilər. Burada isə sənət yolları ayrılmışdı. Süleyman müəllim Konservatoriaya, Ağgül xanım isə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuşdu. Süleyman müəllimlə Ağgül xanım 1949-cu ildə ailə qurmuşdular. 2 oğul, 1 qızları, 6 nəvələri var idı.

Ağgül xanımdan sonra Süleyman müəllim heç 3 ay da yaşamadı – 21 yanvar 2000-ci ildə əbədiyyətə qovuşdu.

Süleyman Ələsgərov həyatda tək-tək şəxsiyyətlərdən idi ki, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşürdü. Allah rəhmət ələsin. Onun işıqlı xatirəsi heç vaxt unulmayacaq.

**Mustafa ÇƏMƏNLİ,
yazıçı-publisist**